

Allahın adı ilə
Qısa kurslara qəbul ərizəsi



Qısa müddətli təhsil
kursları və mütaliə
fərsətləri müəssisəsi

Şəkil
yeri

A) Şəxsi məlumatlar:

Ad və soyad:	Atasının adı:		
Ləqəb:	Doğum tarixi:	Milləti:	
Hazırkı dini:	Öncəki:	Hazırkı vətəni:	Öncəki:
Cinsiyyət: kişi <input type="checkbox"/> qadın <input type="checkbox"/> subay <input type="checkbox"/> evli <input type="checkbox"/> Fiziki durumu: sağlam <input type="checkbox"/> xəstə <input type="checkbox"/> Xəstəliyinin adı:			
Pasport nömrəsi:	Verilmə tarixi:	Bitmə tarixi:	
Doğum yeri və tarixi: Ölkə:	Bölgə: şəhər:	Rayon:	

B) Elmi sabiqəsi

Müəllifi olduğunuz və nəşrə verilmiş kitab, yaxud məqalənin adını qeyd edin:

Elmi mərkəzlərdə tədris etmişinizsə, tarixlərini qeyd edin:

Təhsil səviyyəsi: diplom magist aspirant doktoran daha yüksək

İxtisas adı	İnstitut adı	Başlama tarixi	Bitmə tarixi

C) Mədəni-ictimai sabiqəsi

Hansı dilləri bilirsiniz? ərəb fars ingilis fransa rus ispan digər dillər:

Müəllimin tədris dili:

Əzbər bildiyiniz Quran, Nəhcül-bəlağə, Səhifeyi-Səccadiyyə və duaların miqdarını bildirin:

Bacarıq və məharətlərinizi xülasə şəkildə qeyd edin:

Müəssisədə hüzur üçün təklif tarixi:

Təklif edilən mədəni-elmi proqramlar:

Həyatınızın və elmi, mədəni, ictimai və s. baxımdan fəaliyyətlərinizin xülasəsini qeyd edin:

İranda olan iki dostunuzun ünvan, telefon və adını qeyd edin:

Ad və soyad	Peşə	Ünvan	Telefon və e-mail
			Telefon: E-mail:
			Telefon: E-mail:

İranda və ölkənizdəki ünvan və telefon nömrənizi – İranda olduğunuz surətdə - dəqiq yazın:

Ölkə	Bölgə	Şəhər	Kənd	Məhəllə	prospekt	Küçə	Mənzil	Poçt kodu	Telefon
İran									
Ölkəniz									

Elektron ünvan:

Mən, bu anketi doldurmağın “Qısa müddətli təhsil kursları” müəssisəsinə ərizə ünvanında olduğumu bilərək, bütün məlumatları tam, dəqiq və düzgün yazdığımı məsuliyyət daşıyıram və sözügedən müəssisəyə qəbul olduğum surətdə bütün əlaqədar qayda və əsasnamələrə riayət edəcəyimə söz verirəm.

Ad və soyad:

Anketin doldurulma tarixi: / /

İmza:

Qeyd:

- Aşağıdakı sənədlər bu anketə əlavə edilməlidir.
- Sonuncu təhsil sənədinin şəkli, pasportun şəkli, sağlamlıq haqqında arayış, bir ədəd 3 × 4 ölçüdə yeni rəngli şəkil
- Anketin doldurulması və göndərilməsi ərizəçiyə heç bir haqq vermir.

WEBSITE: <http://istes.miu.ac.ir>

E-mail: istes@miu.ac.ir

Telefon: +98(0)25-37110700; 37110800; 37110704

Fax: +98(0)25-37717756; 37110704

Poçt qutusu: 37195 – 1186

Adress: İran, Qum, 19 dey prospekti (bacək), küçə 41